

Hidayətin “Burdan min atlı keçdi” kitabından

Həzi Musayev (1930-1998)



Həzi müəllim Mığrının sayılıb-seçilən ziyalılarından idi. Mən onu Nüvədi kolxozuna sədrlik etdiyi dövrdən tanıydım. Düzdür, ona qədər bizimkilərin Əli dayı (Həsən və Həzi Musayevlərin atası) ilə isti münasibətləri yaranmışdı. Mənim dayım Əli Məmmədov Nüvədinin ilk kolxozi sədri olub. Əli Musayevlə də həmin illərdə yaxından dostluq, yoldaşlıq ediblər. Hətta deyirlər-bir dəfə o Əli Musayevin sayıqlığı və mərdliyi sayesinde ermənilərin sui-qəsdindən xilas ola bilmışdı. Onlar bir-birlərinə “əmioğlu” deyə müraciət edirdilər.

Kolxozi sədri seçilməyi Nüvədi camaatının yekdil təkidi ilə baş tutmuşdu. Yeri gəlmışkən, bu o dövrün idarəciliyi fonunda nadir faktlardan biri idi. 1960-ci ildə Mığrı Rayon Partiya Komitəsinin birinci katibi Arşavir Sarkisyan Büronun qərara aldığı namizədi geri götürüb, Nüvədi kolxozçularının və ziyalılarının tələbi ilə Həzi Musayevin sədr seçiləsinə razılıq vermişdi. Onda Həzi Musayevin

30 yaşı hələ tamam olmamışdı. Nüvədi kolxozu ağır təsərrüfata malik idi. Bütün çətinliklərə baxmayaraq, o işinin öhdəsindən gələ bilirdi. Qısa müddət ərzində böyük nailiyyətlərə imza atmışdı. 1960-1968-ci illərdə Ermenistan KP MK-nin üzvü olub. Söz yox ki, bu etimadın əsasında Həzi müəllim gərgin əməyi və onu həmyaşılardan fərqləndirən yüksək keyfiyyətləri dayanırdı.

Heç yadımdan çıxmır: Həzi müəllim camaatın tələbi ilə kolxozi sədri seçilsə də, cəmi üç il sonra özü təkidlə vəzifəsindən imtina etmişdi. O, özü atdığı bu addimin səbəbini belə izah edirdi: “Həyatımdan ilk və dəhşətli faciəvi günüm 6 noyabr 1960-ci ildə olub. Həmin gün rayon mərkəzinə iş üçün gedən Nüvədi kolxozunun maşını Nüvədi-Astazur yolunda qəzaya uğradı. 15 nəfərdən 6-sı həlak olmuş, 9-u ağır yaralanmışdı. O gün mən özüm də Mığrıya gedirdim.

Kürədüzü dəmiryol stansiyasının rəisi qarşımıza çıxbı xəber verdi ki, arxadan gələn maşınızız əlli metr hündürlükdən aşib dəmir yoluna düşübdür. Nüvədədə hamı bir-biri ilə qohum-əqrəbaydı. Altı nəfər gəncin bir gündə faciəvi şəkildə həyatdan getməsi hamını sarsılmışdı. Hər yerdə şivən eşidilir, matəm mərasimi keçirilirdi. Həyatımda ilk dəfə idi ki, belə bir dəhşətin iştirakçısı olurdum. Təəssüf-bundan mənə qarşı istifadə etməyə çalış-


şanlar da tapıldı. Ancaq belələrinin iyrənc hərəkətləri yas sahibləri tərofindən ifşa edilirdi. Mən həmin gündən qərara gəldim ki, sədrlik vəzifəsindən istefə verməliyəm. İlk vaxtlar nə qədər israr etsəm də, azad ola bilmədim. Nəhayət, 1964-cü ildə vəzifəmdən kənarlaşdım və yenidən öz doğma peşəmə müəllimliyə qayıtdım.

Açığı, mən həmişə sədrlik vəzifəsi ilə Həzi müəllimin özü arasında bir uyarsızlıq hiss edirdim. Onun şəxsiyyətinin tutumunu heç cür kolxozi sədrliyi vəzifəsinə siğışdırı bilmirdim. Sədrlikdən getdikdən sonra elin-obanın gözündə daha da böyümüştü, onun qol-qanadı bir az da açılmışdı.

1964-cü ildən 1991-ci ilə-Nüvədi boşalana qədər kənd orta məktəbində dərs hissə müdürü kimi fəaliyyət göstərdi.

Qətiyyətli və qorxmaz ziyalı idi. O vaxtlar Mığrı Rayon Maarif Şöbəsində Maarifyanı Şura var idi və adətən, bu şuranın iclasları rayon mərkəzinin bir nömrəli erməni məktəbində keçirilirdi. Həzi müəllim görür ki, məktəbin dəhlizində Heydər Əliyev istisna olmaqla Siyasi Büronun bütün üzvlərinin şəkilləri var. Və məktəb direktoruna iradını bildirir. Direktor isə irada əhəmiyyət vermir. Ancaq Həzi müəllim bu ayri-seçkiliyi yadından çıxarmır. Bir gün Partiya Komitəsinin birinci katibi Sergey Tevonyan Nüvədi kənd orta məktəbinə gəlir. Məktəbin koridorundakı stendlərə baxıb deyir: “Sağ olun, məktəbinizdə beynəlmiləçilik özünü gösterir”. Həzi müəllim o saat cavab verir:

“Yoldaş katib, biz, ələlxüss, nüvədililər anadangələmə beynəlmiləçiyik. Cox təəssüf ki, bu beynəlmiləçiliyi erməni məktəblərinin



dən görmürük. Biz Baxşı Sarkisyan deyilik ki, Heydər Əliyevi Siyasi Büronun tərkibində çıxaraq”.

Katib bu işlə məşğul olacağına söz verir. Və erməni məktəbindən növbəti maarifyanı şuranın iclası keçirilərkən Heydər Əliyevin portreti öz yerində asılır.

Həzi müəllimin mərdliyini, bütövlüyünü sübut edən başqa bir nümunə: partiyanın XX qurultayından sonra Stalinə münasibət kökündən dəyişir: onun heykəli götürülür, ümumiyyətlə, Stalini xatırladan nə varsa yiğisdirilir, ya da məhv edilir. Nüvədi kənd orta məktəbində Stalinin yağlı boyası ilə işlənmiş iri portreti varmış. Həmən portret də zibilliyyə atılır. Həzi müəllim bu hərəkəti qəbul edə bilmir. Açıq-aşkar “Stalindən kiminsə xoş gəlməyə bilər. Ancaq mənim ona böyük simpatiyam var, o, böyük sərkərdə və tarixi şəxsiyyətdir”-deyir və portreti götürüb evə aparır.

Həzi müəllim didərginlik vaxtlarında Bakıda da öz sevimli peşəsini unutmayırdı. Müəllimlik edirdi. Sözün həqiqi mənasında el adamışıydı. Ağsaqqallıq statusunu o çox gənc yaşlarından qazanmışdı. Son əlli il-də Nüvədi camaatının elə bir tədbiri olmayıb ki, Həzi müəllim orada iştirak etməsin, nüvədililərin toy məclislərinin, yas mərasimlərinin şəksiz və şəriksiz ağsaqqalı idi.